

ƏNVƏR İBRAHİMOV

NAXÇIVAN MUXTAR RESPUBLİKASININ YAŞILLAŞDIRMA MƏQSƏDİLƏ İLƏ ƏLAQƏDAR RAYONLAŞDIRILMASI

Naxçıvan Muxtar Respublikası ərazisində yayılan və xaricdən gətirilmiş ağac və kolların bioekoloji xüsusiyyətlərinin öyrənilmisi və onlardan məsələrə, yaşıllaşdırma işlərində geniş istifadə edilməsi aktual məsələlərdəndir. Bu sahədə an mühüm ekoloji amil olan yaşlılıqların, məsəx etibatlarının qorunması və yenidən mövqeləşdirilməsi ilə əlaqədərlər oraq daima tədbirlər həyata keçirilir. Bununla əlaqədərlər oraq Naxçıvan Muxtar Respublikasının ərazisində yaşıllaşdırma məqsədilə rayonlaşdırılması aparılmışdır. Buna zəmanət 5 rayona və 9 yarımrayona ayrılmışdır. Aparılan təhlillər nəticəsində Naxçıvan Muxtar Respublikasının yaşıllaşdırma məqsədilə rayonlaşdırılması xəritə-sxem tətib edilmişdir.

Açar sözlər: yaşıllaşdırma, rayon və yarımrayonlar, xəritə-sxem, təbii-iqlim şəraitü, ağac və kol bitkiləri.


Naxçıvan Muxtar Respublikasının ərazisi müxtəlif torpaq və iqlim xüsusiyyətlərinə malik olduğunu, burada yaşıllaşdırmanın vəziyyəti və yaşlılıqların tərkibi də müxtəlifdir. Yaşlılıqlar iqlimi dəyişdirməklə havanı temizləyir və eroziya ilə mübarizədə xüsusi əhəmiyyət kəsb edir. Onlar həm də şəhərlərdə səs-küy azaltmaqla, ilk növbədə iqlimin istilik balansına da təsir göstərirler. Qeyd etmək lazımdır ki, adəbiyyat məlumatlarında [2, s. 12-24; 4, s. 3-80; 5, s. 63-68; 6, s. 315-425] Azərbaycanın yaşıllaşdırılması məqsədilə rayonlaşdırılması aparılan, Naxçıvan Muxtar Respublikasının ərazisində bu işə diqqətə yanaşılmamış və torpaq-iqlim xüsusiyyətləri nəzərə alınmamışdır. Aparılan çoxillik tədqiqatlara əsasən Naxçıvan Muxtar Respublikasının yaşıllaşdırma məqsədilə rayonlaşdırılması müəyyənləşdirilmiş və xəritə-sxem tətib edilmişdir (xəritə-sxem). Aparılan arasdırmalar nəticəsində muxtar respublikanın yaşıllaşdırma ilə əlaqədər rayonlaşdırılması aparılmış və ərazi 5 rayona və 9 yarımrayona bölünmüdüd.

Buna uyğun olaraq muxtar respublikanın təbii-iqlim xüsusiyyətlərinə görə fərqlənən müxtəlif yaşayış məntəqələrində yaşıllaşdırılma məqsədilə ilə əlaqədar olaraq aşağıdakı məsələlərin yerinə yetirilməsi qarşıya qoyulmuşdur: 1) Ərazinin əsas iqlim göstəricilərinin öyrənilməsi; 2) Nəzarət tutulan yaşıllaşdırılacaq ərazilərdə əkiləcək ağac və kolların arasdırılması; 3) Ağac və kolların yerli şəraitinə uyğun qruplaşdırılması; 4) Yaşıllığından sonra əvvəl ərazinin bitki örtüyünün təhlili; 5) Yaşıllıq zonalarının ətraf ərazilərdə sahil yuma və eroziyanın bir çox növlərinin qarşısının alınması nəzərdə tutulur. Ərazinin yaşıllaşdırma ilə əlaqədər rayonlaşdırılması üçün bölgünin məsə bitkiliyi əsas götürülmüşdür. Buna zəmanət zonalarının rolü, yaşıllaşma normativləri və ən başlıcası seçilmişək ağac və kolların növmüxtəlifliyi nəzərə alınmışdır [12, s. 290-293; 3, s. 25-34]. Aşağıda yaşıllaşdırma rayon və yarımrayonların qisa xarakteristikasını veririk.

I. Səhra, yarımsəhra və arid seyrək məşəliklər rayonu. Muxtar respublikanın 600-1100 m hündürlükü Arazboyu düzənləyini əhatə edir. Ərazi hüdudları daxilində Araz çayının sol qolları olan Arpaçay, Naxçıvançay, Əlinçəçay, Qaradərəçay, Gilançay, Düləlünçay, Vənəndçay, Əylisçay və Ordubadçaylarının gətirme konusları yerləşir.

Ərazinin torpaqları müabit olduğu üçün burada əhali əsasən dəniz maskunlaşmışdır. Bitki örtüyü ilə çox da zəngin deyildir. Ərazidə sahralaşma prosesi xüsusən də, Böyükdüzü və Duzdag platosunda daha aydın görünür. İqlim əsasən kontinentaldır. Burada günde saatların miqdarı 2800 saat təşkil edir. Güneş radiasiyasının ümumi miqdarı 156 kkal-dır. Buna görə

də bu rayonda quraqlığa davamlı ağac və kollardan ibarət yaşlılıq zonasının salınması məqsədən olurdu. Bunun üçün ərazidə geniş məqyasda su meliorasiya işləri aparılmalı və örtülü irriqasiya sistemlərindən istifadə edilməlidir. Su ilə təminatı təşkil etmək üçün ərazidə əsasən də, çay yataqlarına yaxın hissələrində sünə və anbarları tikilməli və bunların əsasında suvarma sistemləri təşkil edilməlidir. Araz çayı və yeni yaradılacaq su anbarlarının hesabına ərazidə mikroiqlim şəraitü yaratmaq mümkündür ki, bu da ətraf ərazilərin yaşıllaşdırılmasına müsbət təsir göstərə bilər. Bu ərazilər ətrafdə yaşayan əhalinin əyləncə və istirahət zonalarına çevrilə bilər. Təbii məsə massivlərinin olmaması, kütə və meydanların asfalt örtüyü, yaşayış binalarının sıxlığı və kontinental iqlim bu rayonun yaşayış məntəqələrinin şəraitini, xüsusən uzun sürət isti və qızır məsədəndən xeyli çətinləşdirir. Burada havanın temperaturu bəzən 42 daracayaqdək yüksəkdir. Ərazidə təbii landşaftın pozulmasına təsir edən əsas amillərdən biri məskunlaşma və yaşayış məntəqələrində kənd təsərrüfatı sahələrinin inkişafıdır. Bu cür antropogen təsirlər nəticəsində ərazidə sahralaşma prosesi dəha sürətlənir. Kəskin rütubət qılıqlı yaranır, buxarlanmanın miqdarı artır, yay fəslində yağıntının miqdarı bəzən 7-25 mm-ə qədər düşür, bəzən canub quru küləklər əsir.



Xəritə-sxem. Naxçıvan Muxtar Respublikasının yaşıllaşdırma məqsədilə rayonlaşdırılması.

Rayon sahra, yarımsəhra və arid seyrək məşəliklər yaşıllaşdırma yarımrayonuna bölünür.

I. Səhra, yarımsəhra və arid seyrək məşəliklər rayonu. Arazböyü düzənləyin Kəngərlı, Böyükdüzü və Sust düzənlilikləri əhatə edir. İqlim əsasən kontinentaldır. Bu yarımrayon yaşıntılarından kasaddır. Burada yağıntının illik miqdarı 240 mm-dən yuxarı deyildir. Qiş sərt, soyuqdur, bəzən qar örtüyü olmur, sutkalıq və illik temperatur amplitudası yüksəkdir. Maksimum temperatur iyundə 43 daracə, minimum temperatur isə yanvar ayında -32 daracaya çatır. Burada yaşlılıq zonaları əsasən aqro-meliorativ, sanitär-gigiyenik əhəmiyyət daşıyır. Yayda havanın temperaturunun təsirini azaltmaq məqsədilə ağac bitkilərindən ibarət qoruyucu məşələr yaratmaq tövsiyə olunur. Qoruyucu zolaqların daxilində uyğun kənd təsərrüfatı bitkilərinin yetişdirilməsi iqlim təsirlərini qismən azaltmaq və mikroiqlim şəraitü yaratmaqla dəha çox mahsul əldə etmək mümkündür. Bu zonaların ümumi sahəsinin 75-80%-ni ağaclar, 60-80%-ni isə kolluqlar təşkil etməlidir. Bu məsə sahələrini su ilə təmin etmək üçün Araz çayından nasoslar vasitəsilə suyu sünü sututarlara və birbaşa sahələrə çatdırmaq mümkündür.

2. Yarımşəhər yarımrayonu. Arazboyu düzənliyin əksər hissəsini əhatə edir. İstiy quru yaya və nisbetən az qarlı qışa malikdir. Mütəqəsət maksimal temperatur 41-42 dərəcə, mütəqəsət minimum -28 dərəcədir. Atmosfer yağıntılarının ümumi miqdarı olduqca azdır və bir ildə cəmi 275 mm təşkil edir. Yay uzunmüddətdir. Havanın nisbi rütubəti olduqca aşağıdır. İllik mümkin buraxlanma 1100 mm-dir. Burada yaşlılaşdırmanın əsas məqsədi əhalinin isti dövrlərdə istirahətinə təşkil etmək, əkin sahələri ətrafında qoruyucu meşə zolaqlarını salmaq, cənubdan isti hava kütlələrinin əkinçiliyə təsirini azaltmaq və mikroqlımlı şəraiti yaratmaqdır. Açıq ərazilərdə çətiri qovuşan yaşlılıq zonaların yaradılması məsləhət görülür. Yaşlılıq zonalarında xüsusi hovuzlар, fəvvaraların və digər istirahət məqsədli qurğuların yaradılması üstünlük təşkil etməlidir.

3. Arid seyrik məşəlləklər yarımrayonu. Arazboyu düzənliyin bəzi hissələrini Araz çayı sahili boyu yerləşən meşə və kolluqlar, Sədərək, Püşyan, Şahtaxtı, Naxçıvançayın mənsəbi, Araz su anbarının sahili, Culfa maili düzənliyi, Kotam, Kılıd, Ordubad maili düzənliyi ərazisindəki sahəni əhatə edir. Burada torpaq iqlim şəraiti olduqca müxtəlifdir və bəzi ərazilərdə ekspozisiyadan asılı olaraq torpaq qatı müxtəlif qalınlıqda olub, əhəngli-karbonatlıdır. Bu yaşlılaşdırma yarımrayonu quru subtropik hava kütlələrinin və çılpaq dağlığın kontinental iqliminin təsiri altındadır. Təbii ki, yaşlılaşdırma zonaları burada həmçinin yüksək olmalıdır. Buna səbəb əraziyadək qurut suyunun səviyyəsinin və ərazinin mikroqlımlının təsiri çoxdur. Ona görə də bu ərazilədə sahil boyu zonalarda təbii ağaç və kollarla yanşı, söyüd, qovaq, tut, zirinc, dağdağan, murdarça, ardıc, qoz və s. əkilməsi dəha çox effekt verə bilər.

II. Dağ-bozqır rayonu. Orta dağlıq 1100-2000 m hündürlükde olan ərazilərini əhatə edir. Dağ-bozqır rayonu sərt, mülayim, kəskin kontinental iqlimi, uzun sürətli yayı və soyuq qışlı ilə şərhəndir. Yaranmış iqlim xüsusiyyəti burada bozqırların yaranmasına səbəb olur. Bu rayon muxtar respublikanın ən aktiv sel ocaqlarından olduğu üçün, burada yaşlılaşdırılma işlərinin aparılması son duracaq vacib məsələlərdən biridir. Sutkalıq və illik temperatur amplitudusunun böyük olması burada fiziki aşınmanın intensiv getmasının görə bozqırlaşmasına səbəb olur. Torpaq örtüyü tam formalasmadığı üçün burada bitki örtüyü zaif inkişaf etmişdir. Dağ-bozqır rayonu, bir-birindən iqlim xüsusiyyətlərinə görə fərqlənən 2 yarımrayona bölmək olar.

1. Mühüm rütubəti yarımrayon. Muxtar respublikanın nisbətən orta dağlıq qurşağının bozqırlarını əhatə edir. İqlimi şəraiti olduqca sərtdir. Bu yarımrayon şəraittində nəzərdə tutulmuş meşə-parkların funksional əhəmiyyəti, onların küləyə və eroziyaya qarşı rolu ilə məhdudlaşdır. Eyni zamanda torpaqların eroziyaya qarşı davamlılığı artırmaqla strukturlu torpaq örtüyünün yaranmasına şərait yaradır ki, bu da digər bitkiyərinin inkişafını səbəb olar. Bu yarımrayonda yaşlılaşdırma normaları yuxarıdaqı yarımrayonlarla müqayisədə xeyli yüksək olmalıdır. Mülayim rütubəti yarımrayonda ağaç və kolların üstünlük təşkil etməsi burada galəcəkdə yaşlılıq zolaqlarının da inkişaf etməsi üçün uyğun temperatur və rütubət şəraitinin olduğunu göstərir. Amma məqsədəyindən olardı ki, burada yabani halda biten ağaç və kolların nisbətən mədəni sortları inkişaf etdirilsin. Hətta yay aylarında az suvarma ilə meşə zolaqlarını artırmaq olar.

2. Mülayim quru yarımrayon. Muxtar respublikanın orta dağlıq qurşağının aşağı hissələrini və alçaq dağlıq bozqır ərazilərini əhatə edir. Ərazi yağıntısını az olan quru subtropik iqliminin təsiri altında olduğu üçün kserofit şəraiti ilə fərqlənir. İqlimi nisbətən rütubətli, isti yay və soyuq qışa malikdir. Yarımrayonun mütəqəsət minimum temperaturu -21°C dərəcədən aşağı düşmür. Yay isti və uzun olub, quraq keçir. Buxarlanmanın miqdarı yağıntıdan üstündür. Bu yarımrayonun əksər hissələrində an isti yay günlərində maksimal temperatura bəzən atmosfer yağıntılarının olmadığı şəraitdə 30-32°C dərəcəyə çatır. Yanımrayonda geniş yaşlılıq

zonalarının salınması külək və səthi eroziyanın qarşısını alır. Küləyin aktiv olmasına nəzərə alaraq çox da hündür olmayan ağaç və kollarla üstünlük verilməlidir. Bəzədən sahələr üçün çay dərələrinin yamacları və quru dərələr daha uyğun hesab edilir.

III. Orta dağlığın meşə-kolluq rayonu. İqlim mülayimdir. İl in bütün mövsümlərində nisbətən rütubətdir. Bu rayon əsasən çay yataqları boyu yerləşən meşəliklər və yaşayış məntəqələrinin ətrafindakı meyva bağlarından ibarət yaşlılıq zonaları və son illərdə meşələşmiş qadın kolluqlar daxil edilir. Eyni zamanda Naxçıvan Muxtar Respublikasının meşə ehitiyatını təşkil edən Batabat, Ərəfsə, Tillək, Talalar və s. təbii meşələrin ətrafinı əhatə edir. Bu ərazilərdə yaşlılıq zonaları buranın iqlimini uyğun olan və təbii meşələrin ağaç və kollarından ibarət olmalıdır. Bu rayon gələcəkdə yeni salınmış yaşlılıq sahələr ilə birləşdə muxtar respublikanın turizm rekreasiya potensialını təşkil edə bilər. Orta dağlığın meşə-kol rayonunu meşələr və yüksək dağlıq mezoifil meşələr yarımrayonuna bölünür.

1. Mezoifil meşələr yarımrayonu. Muxtar respublikanın 1520-1800 m yerləşən çay yataqları (Payız, Xalxal, Vayx, Rüstəm, İğəsu meşələri) və təbii ərazilərinin (Pircavur, Güzüüt meşələri) əhatə edir (bu ərazilər meyva bağları və tuqay meşələrindən ibarətdir). İqlim yumşaqdır. İl in bütün fasillərində nisbətən rütubətdir. Lakin aşağı zonada yerləşən bu meşəliklərin yayın isti dövrlərində hər zaman suvarmaya ehtiyacı olur. Yaşayış məntəqələri ətrafindakı yaşlılıq zonaları isə suvarma ilə təmin olunur (qış fasılından başqa). Çay yatağının filtrası suları bu ərazilədə yayan meşə və kolluqların əsas qida mənbəyidir. İllik yağıntıların miqdərinin 350-450 mm olması çay yatağından kənar ərazilərdə uyğun ağaç və kolların yetişdirilməsinə tamamilə kifayət edir. Yay yumşaq isti, qış yumşaq, qarlıdır, kəskin temperatur dəyişiklikləri baş vermir. Yaz və payız isti və üzən sərindir. Bu yarımrayonun yaşlılıq zonasının rolü əsasən eroziyaya qarşı mübarizə, sahil bərkitmə funksiyasından ibarət olmalıdır. Meşə tipi mülayim iqlim burada yaşlılaşdırmanın aşağı normalarından istifadə etməyə imkan verir. Ona görə də çaylarda filtrasıyanın nəzərə alaraq yataq boyu meşəliklərin salınmasına dərəcədən məqsədəyindən olur. Salınmış meşə və bağlar Xalxal, İğəsu və Rüstəm meşələrində olduğu kimi yayda əhalinin istirahəti üçün ictimai-işəq və istirahət zonalarına çevrilir. Burada əsasən armud, ərik, alça, heyva, qoz, badam, püstə və s. ağaclarının salınması ham eroziyaya qarşı mübarizəyə, sel hadisələri zamanı sahilihərin yuyulmasına və meyvə bağlarının məhsulundan iqtisadi səmərə kimi istifadə etmək olar.

2. Yüksək dağlıq mezoifil meşələr yarımrayonu. Bu yarımrayon orta və yüksək dağlıq (1800-2300 m) torpaq-iqlim şəraiti ilə uyğunluq təşkil edir. Burada meşə bitkilərinin inkişafı şəraiti müxtəlif cinslərə aid ağaç və kolların inkişafı üçün dəha əlverişlidir. Yarımrayonda yerləşən meşələrin ətrafinda mövcud olan açıq ərazilərdə meşə sahələrinin genişləndirilməsi üçün lazımi şərait vardır. Yarımrayonun iqlim şəraiti və bir çox fiziki-coğrafi xüsusiyyətləri imkan verir ki, bu təbii meşələr yaxınlığında yerləşən yaşayış məntəqələrinin ətrafında da müxtəlif növ meşə ağaclarından və meyvə ağaclarından ibarət yaşlılıq zolaqlarının, parkların salınması əhalinin istirahət və əyləncə zonalarına çevrilir. Bu əraziləri yaşlılaşdırmaq üçün təbii şəraitə uyğun ağaç və kolların skilməsi məqsədəyindər. Yaşlılıq zonasını əhatə edən ərazilərdə 30-35% ağacların, 60-80% isə kolların payına düşməlidir. Bu yarımrayonda yaşlılıq zonaları əsasən eroziyaya və küləyə qarşı əhəmiyyətliidir.

IV. Dağ-çəmən rayonu. Dağ-çəmən rayonu muxtar respublikanın kənd təsərrüfatı, əsasən də heyvandırlıq üçün əlverişlidir. Bu rayon əsasən muxtar respublikanın yay otaqlarını təşkil edir. Otarılmışın intensiv olduğu bu ərazi tez-tez antropogen təsirlərə məruz qılır. Bəzədən, növbəsiz otarılma və əsasən də yaşayış məntəqələrinin ətrafinda sürünlərin keçdiyi ərazilərdə landşaft pozulmasına dəha çox rast gəlinir ki, bu da səthi eroziyanın inkişafına və bitki örtü-

yünün kasıblaşmasına səbəb olur. Buna görə də ərazidə yerləşən alp çəmənliliklərində yamac bərkitmə işlərinin təşkili daha uyğun olardı. Ərazinin subalp çəmənliliklərində vaxtından əvvəl (toxum fazasından əvvəl) çəmənliliklərin bicilməsi və otarılması burada bitki örtüyünün getdikcə növüxtülfiliyinənalmasına səbəb olur. Bəzən küləklər vasitəsilə bitkilərin toxumları sovrularaq uyğun olmayan şəraiti aşınır ki, bu da gələcəkdə çəmənlilərin seyrəşməsinə qatırıb çıxarır. Bunun qarşısını almaq üçün subalp çəmənlilikləri ətrafında yaşıllıq zonalarının salınması məqsədəyəngür.

Dağ-çəmən rayonu iki yarımrayonunu özündə birləşdirir.

1. Nisbətən rütubəti, soyuq yarımrayon. Muxtar respublikanın dəniz səviyyəsindən 2000-2800 metr yüksəklükde yerləşmiş, yüksək dağlıq rayonlarını əhatə edir. Bu muxtar respublikanın uzun süren sərt qış və şaxtalı on soyuq ərazisidir. Burada bəzi yerlərdə minimum temperatur -25°C təşkil edir. Ultrabənövşəyi şüalanmanın intensivliyi, küləklər, güclü qar yağıştı, yaxda temperaturun mülayimliyi (maksimum 26°C), illik yağışının miqdarı (536 mm) ilə müşayit olunur. Yağınının əksər hissəsi yaz fəslinə təsadüf edir. Bütün bunlar yaşıllıq zonalarının istiliyi və rütubət tənzimlənməsinə təsir edir. Burada eroziya prosesinin və pozulmuş landşaftda səthi axınını qarşısını almaq üçün alçaqboylu ağaclardan və kollarдан ibarət qoruyucu zolaqlar salmaq məqsədəyəngür. Burada yaşayış məntəqələrinin ətrafında mövcud olan kolluqlarla yanaşı yeni salınacaq yaşıllıq zonaları həmin ərazilərdə eroziyyaya və küləyə qarşı müstənsənədaradə rol oynaya bilər. Yaşıllıq zonaları həm də yay otaqlarından istifadə edən heyvandarların istifadəsi üçün yaraları ola bilər. Bu zaman onların badii-kompozisiyası qanurlarına uyğun olaraq yerləşdirilmiş nəzərdə saxlanılır. Bu ərazilərdən turizm rekreasiya məqsədlər üçün (dağ turizmi) da istifadə etmək olar.

2. Yay quru keçən soyuq yarımrayon (nisbətən mülayim iqlim şəraitinə malik). Yarımrayon mütəq hündürlüyü dəniz səviyyəsindən 1800-2200 metr hündürlüyü daxilində dayışılır. Iqlimi quru və soyuq, yay uzun süren sərindir, qış isə sərindir. Yuxarındakı yarımrayonlarla müqayisədə burada bitkilərin inkişafı üçün şərait daha olverişlidir. Subalp çəmənliliklərini əhatə etdiyi bu ərazidə biçənəklərin ətrafında yaşıllıq zolaqlarının salınması toxum fazasında toxumların həmin sahədə qalıb dənədən də sixlaşmasını təmin edə bilər. O zaman sənii olaraq biçənəklərin zənginləşdirilməsi üçün toxum sərpəm prosesinə ehtiyac galmaz. Kənd təsərrüfatı ilə məşğul olan əhalinin və turizm məqsədilə ərazidə gələn insanların istirahəti üçün meşə zolaqlarının salınmasını da məqsədəyəngür hesab etmək olar. Bu yarımrayonun iqlim şəraitini nəzəre alaraq burada yaşayış məntəqələrinin ətrafında istirahət məqsədli parklar və meyvo bağlarından barət yaşıllıqların salınması dənədə məqsədəyəngür hesab edilə bilər. Yuxarındakı yarımrayonlarda müqayisədə burada yaşıllıqların normativlərinin əhəmiyyətli dərəcədə yüksəldilmişsi üçün dənədə çox şərait vardır. Bu əraziləri yaşıllaşdırmaq üçün təbii şəraitı uyğun ağaç və kolların əkilməsi məqsədəyəngür.

V. Yüksək dağlığın nival sahəsi. Bu rayon Dərələyəz və Zəngəzur sırdağlarının yüksəkliliklərini əhatə etməklə bitki örtüyündə tamamilə mahrumdur. Bunun səbəbi əkskin soyuq iqlim şəraiti və torpaq örtüyünün olmamasıdır. Lakin qayalıqların ufantuları altında bəzi bitkilərə az da olsa rast gəlmək olur. Yuxarıda göstərilən səbəblərə görə burada yaşıllıqların tədbirləri aparmaq qeyri-mümkündür.

ƏDƏBİYYAT

1. İbrahimov Ə.M. Naxçıvan Muxtar Respublikasının yaşıllıqlarının istifadə edilən dekorativ cılıpqatoxumluların ağaç və kol bitkiləri / Aqrar elmin və təhsilin innovativ inkişafı: dünya təcrübəsi və müasir prioritetlər / Beynəlxalq konfrans, ADAU. Gəncə, 2015, s. 290-293.

2. Prilipko L.I., Əliyev A.R. Azərbaycanın yaşıllıqlarının istifadə edilən bitki və kollar / Botanika bağlarında və dendroparklarda landschaft memarlığı. Beynəlxalq konfransın materialları. Bakı, 2013, s. 25-34.
3. Talibov T.H., İbrahimov Ə.M. Naxçıvan şəhərinin yaşıllıqlarının istifadə olunan ağaç və kollar / Botanika bağlarında və dendroparklarda landschaft memarlığı. Beynəlxalq konfransın materialları. Bakı, 2013, s. 25-34.
4. Tutayuk V.X. Azərbaycanın yaşıllıqlarının istifadə olunan ağaç və kollar / Botanika bağlarında landschaft memarlığı. Bakı: Gənclik, 1968, 80 s.
5. Aсадov K.C. Ləsorastitlətne rayonlaşdırma Azerbaycan // AMEA Mərkəzi Nəbat Bağınnı əsərləri, 2011, c. 8, s. 63-68.
6. Priplipko L.I. Ləsna rastitlətne Azerbaycan. Bakı: AN Azərb. SSR, 1954, 488 c.

AMEA Naxçıvan Bölümü
E-mail: enver_ibrahimov@mail.ru

Anvar İbrahimov

REGIONALIZATION OF THE NAKHCHIVAN AUTONOMOUS REPUBLIC'S TERRITORY FOR LANDSCAPING

The study of bio-ecological features of trees and shrubs spread in the Nakhchivan Autonomous Republic and imported from the outside and the use them in reforestation and landscaping works is one of the topical issues. Regular measures are being carried out on the protection of forest resources and greenery as the most important environmental factor, and the planting of new forest areas. In this regard, there have been carried out regionalization for landscaping in the territory of the Nakhchivan Autonomous Republic. At this time, the territory is divided into 5 districts and 9 subdistricts and their brief description have been given. As a result of the analysis, a schematic map of regionalization of the autonomous republic have been compiled.

Keywords: landscaping, districts and subdistricts, schematic map, natural climatic conditions, trees and shrubs.

Анвар Ибрагимов

РАЙОНИРОВАНИЕ ТЕРРИТОРИИ НАХЧЫВАНСКОЙ АВТОНОМНОЙ РЕСПУБЛИКИ С ЦЕЛЬЮ ОЗЕЛЕНЕНИЯ

Изучение био-экологических особенностей и использование в лесовосстановительных и озеленительных работах деревьев и кустарников, распространенных на территории Нахчыванской Автономной Республики и ввезенных извне, – одна из актуальных задач. В этой области внедряются постоянные меры для защиты наиболее важного фактора окружающей среды, включая охрану растительности, лесных ресурсов и насаждение новых лесных массивов. В связи с этим, с целью озеленения территории Нахчыванской Автономной Республики проведены работы по её районированию. В ходе исследования территории разделена на 5 районов и 9 подрайонов, и дана их краткая характеристика. В результате проведенного анализа составлена карта-схема озеленения автономной республики.

Ключевые слова: озеленение, районы и подрайоны, карта-схема, природные климатические условия, деревья и кустарниковые растения.

(Akademik Tariyel Talibov tərəfindən təqdim edilmişdir)

Daxilolma tarixi: İlkin variant 19.02.2020
Son variant 07.05.2020